

«Razılaşdırılmışdır»

Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin
Dövlət Sığorta Nazarəti Xidməti

«18 mart 2009-cu il

«Təsdiq edirəm»

«Atəşgah» Sığorta şirkətinin
Bəs direktoru



A. Əliyev
18 fevral 2009-cu il

Avtomobilə yük daşıyıcılarının, ekspeditorların mülki məsuliyyətinin sığortası

QAYDALARI

«Atəşgah» Sığorta şirkəti
2009

MÜNDƏRICAT

- Maddə 1. Ösas anlayışlar
- Maddə 2. Ümumi müddəalar
- Maddə 3. Sığortanın predmeti
- Maddə 4. Sığorta sıfıri
- Maddə 5. Sığorta ərazisi
- Maddə 6. Sığorta riski və siğorta hadisəsi
- Maddə 7. Sığorta təminatının həcmi, sığorta riskləri
- Maddə 8. Sığorta təminatında məhdudiyyətlər
- Maddə 9. Sığorta məbləği
- Maddə 10. Azadolma məbləği
- Maddə 11. Sığorta müqaviləsinin bağlanması qaydası
- Maddə 12. Sığorta müqaviləsinə əlavələr və dəyişikliklər edilməsi və xitam verilməsi qaydası
- Maddə 13. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermə ilə bağlı xəbərdar etmə
- Maddə 14. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermənin nəticələri
- Maddə 15. Sığorta müqaviləsində əlavə şərtlərin nəzərdə tutulması
- Maddə 16. Sığorta müqaviləsinin qüvvəyə minməsi
- Maddə 17. Sığorta müqaviləsinin qüvvədə olma müddəti
- Maddə 18. Sığorta müqaviləsi qüvvədə olduğu zaman tərəflərin qarşılıqlı münasibətləri
- Maddə 19. Sığorta haqqı
- Maddə 20. Sığorta hadisəsi baş verdikdə Sığortalının vəzifələri
- Maddə 21. Ziyanın qarşısının alınması və həcminin azaldılması
- Maddə 22. Sığortaçı tərəfindən nəzarət
- Maddə 23. Sığorta hadisəsini sübut etmək vəzifəsi
- Maddə 24. Sığorta haqqının hesablanması və ödənilməsi
- Maddə 25. Valyuta haqqında qeyd-şərt
- Maddə 26. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin siyahısı
- Maddə 27. Sığorta ödənişinin həyata keçirilməsi qaydası və şərtləri
- Maddə 28. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları
- Maddə 29. Sığortalının və Sığortaçının hüquqları və vəzifələri
- Maddə 30. Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti
- Maddə 31. Mübahisələrin həlli qaydası
- Maddə 32. Avtomobilə yük daşıyıcısının məsuliyyətinin siğortalanmasının əlavə şərtləri
- Maddə 33. Ekspeditorun məsuliyyətinin siğortalanmasının əlavə şərtləri

Maddə 1. Əsas anlayışlar

Bu Qaydalarda və bu Qaydalar əsasında bağlanmış sığorta müqavilələrində aşağıdakı əsas anlayışlardan istifadə olunur:

Sığortaçı - sığorta qanunvericiliyi əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, Sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan Sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs;

Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan və faydalanan şəxsin olmaması halında Sığortaçıdan sığorta ödənişini almağa səlahiyyətli olan avtomobilə yük daşıyıcısı və ya ekspeditor qismində Sığorta müqaviləsinin tərəfi;

Sığorta obyekti - Sığortalının sığorta olunan əmlakla bağlı qanunazidd olmayan əmlak mənafeləri;

Sığorta hadisəsi - Sığorta müqaviləsinə görə sığorta ödənişinin Sığortalıya, yaxud Faydalanan şəxse ödənilməsi üçün əsas olan, Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;

Faydalanan şəxs - Sığorta müqaviləsinə əsasən sığorta ödənişini almalı olan şəxs;

Sığortanın müddəti - sığorta risklərinin sığortalandığı müddət;

Sığorta məbləği - Sığorta olunan risklər üzrə Sığortaçıının öhdəliyinin Sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;

Sığorta tarifi - sığorta haqqının sığorta məbləğindən faizlərlə ifadə olunmuş tarifi;

Sığorta haqqı - risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində Sığorta müqaviləsində nəzərdə tutulan qaydada Sığortalının Sığortaçıya ödəməli olduğu pul məbləği;

Sığorta ödənişi - sığorta hadisəsi baş verdiğdə Sığortalının əmlak mənafelərinə dəymmiş zərərin yerini doldurmaq məqsədilə Sığorta müqaviləsinə uyğun olaraq Sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;

Azadolma məbləği - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və Sığortalının üzərində qalan hissəsi;

Mühüm şərtlər - Sığorta müqaviləsində, yaxud Sığorta şəhadətnaməsində göstərilmiş və Sığortalı tərəfindən yerinə yetirilməməsi Sığortaçıının sığorta ödənişi verməkdən imtina etməsi və ya Sığorta müqaviləsini, yaxud Sığorta şəhadətnaməsini ləğv etməsi üçün əsas olan şərtlər;

Sığortanın ərazisi - sığorta təminatının qüvvədə olduğu ərazi;

Daşıyıcı - yükün daşınması müqaviləsi əsasında yüksəndən tərəfindən ona həvalə olunmuş yükü təyinat məntəqəsinə daşımaq və onu səlahiyyətli şəxsə təhvil vermək öhdəliyini öz üzərinə götürmüş şəxs;

Nəqliyyat-ekspeditor xidməti - istenilən nəqliyyat növü ilə yükdaşımaların təşkili və poçt rabitəsi sahəsində daşımalar istisna olmaqla, yükdaşımalar üçün zəruri olan daşıma və digər sənədlərin rəsmiləşdirilməsi üzrə xidmətlərin göstərilməsi;

Nəqliyyat-ekspeditor müqaviləsi - bir tərəfin (ekspeditorun) ödəniş aparmaq və digər tərəfin (müzənnin) xərcləri hesabına yüklerin daşınması ilə bağlı müqavilə ilə müəyyən olunmuş xidmətlərin yerinə yetirilməsinin təşkilini öz üzərinə götürməsi üçün əsas olan mülki-hüquqi müqavilə;

Ekspeditor - nəqliyyat-ekspeditor müqaviləsi ilə müəyyən olunmuş nəqliyyat-ekspeditor xidmətlərini yerinə yetirən və (və ya) təşkil edən şəxs;

Kontragent - müqavilə üzrə öz üzərinə öhdəlik götürmiş fiziki, yaxud hüquqi şəxs, müqavilədə bir-biri ilə qarşılıqlı münasibətdə tərəflərdən hər biri;

Yükgöndərən (göndərən) - daşıma müqaviləsi əsasında öz adından, yaxud da yük sahibinin adından çıxış edən, daşıma sənədində göstərilən fiziki və ya hüquqi şəxs.

Səlahiyyətli şəxs (yükalan) - yükü qəbul etməyə səlahiyyəti olan, yüklerin daşınmasından, yaxud nəqliyyat-ekspeditor xidmətlərinin göstərilməsindən irəli gələn öhdəliklər əsasında Sığortalıya qarşı tələb irəli sürmək hüququna malik olan fiziki və ya hüquqi şəxs.

Yük – bu Qaydalara görə “yük” anlayışı müəyyən edilmiş qaydada daşima və ya göndərilmə üçün qəbul olunmuş bütün mal və ya əmlakin ümumi adı mənasını verir; “yük” anlayışına yüklerin daşınması üçün nəzərdə tutulan konteyner və nəqliyyat vasitələri (qoşqu, yarımqoşqu) aid edilmir;

Təhlükəli yük – daşima zamanı xas olduqları xüsusiyyətlər səbəbindən həyat üçün və insanların sağlamlığına təhlükə yarada, ətraf mühitə zərər yetirə, maddi qiymətliləri korlaya və ya məhv edə biləcək maddələr, onlardan hazırlanmış məmulatlar, istehsalat və ya digər təsərrüfat fəaliyyəti tullantıları;

Marşrut – nəqliyyat vasitəsinin yola düşmə və təyinat məntəqələri arasında ən yaxın və (və ya) ən məqsədəuyğun (həyata keçirilən fəaliyyətin – daşimanın/göndərilmənin) hərəkət xətti;

Avtomobil – xüsusi gövdə (furqon, yük platforması, platforma, sistern və s.) ilə təchiz olunmuş yükün/konteynerin daşınması üçün nəzərdə tutulan nəqliyyat vasitəsi;

Avtodartıcı – qoşulan sistemləri yedəkləmək üçün uyğunlaşdırılmış ballast üçün nəzərdə tutulan gövdəsiz və ya xırda gövdəli avtomobil – nəqliyyat vasitəsi; avtodartıcıların aşağıdakı növləri var:

- a) yəhərli dartıcı (yarımqoşular üçün);
- b) yedək maşını (qoşular üçün).

Qoşqu – avtomobilə yedəyə alınması nəzərdə tutulan nəqliyyat vasitəsi;

Yarımqoşqu – bir hissəsinin avtomobile, axırıncının isə yarımqoşqunun və onun çəkisinin cüzi bir hissəsini öz üzərinə götürə biləcəyi bir şəkildə avtomobile qoşulma üçün nəzərdə tutulan qoşqu – nəqliyyat vasitəsi;

Avtoqatar – avtomobildən (yük, yaxud dartıcı), dartı-qoşqu qurğusu (qurğuları) ilə birləşən yarımqoşqudan və (yaxud) qoşqu(lar)dan ibarət avtomobil qatarı (“qoşulma”); avtoqatarların aşağıdakı növləri var:

- a) yük avtomobili-qoşqu tərkibli avtoqatar;
- b) dartıcı-qoşqu tərkibli avtoqatar;
- c) dartıcı-yarımqoşqu-qoşqu tərkibli avtoqatar.

Bir nəqliyyat vasitəsi üzrə limit – bu Qaydalara əsasən, Sığorta müqaviləsi ilə digər hallar nəzərdə tutulmazsa, “bir nəqliyyat vasitəsi üzrə limit” anlayışı Sığortaçının bir avtomobil, yaxud bir avtoqatar üzrə sığorta ödənişinin limiti (son həddi) mənasını verir;

Konteyner – malların daşınması zamanı bir neçə dəfə istifadə olunmaq üçün nəzərdə tutulan, xüsusi olaraq, yüksək aralıq yüklenməsi olmadan nəqliyyatın müxtəlif növləri ilə daşınma üçün nəzərdə tutulmuş, gövdəyə yerləşdirilmək üçün tam və ya qismən qapalı qab rolunu oynayan daşima avadanlığı (çıxma furqon, sistern və ya digər buna bənzər konstruksiya); “Konteyner” termini konteynerin göstərilən növə uyğun qurğularını və avadanlığını özündə cəmləşdirir, bir şərtlə ki, bu cür qurğular və avadanlıq konteynerlə birgə daşınmış olsun. “Konteyner” termini “nəqliyyat vasitəsi” anlayışına daxil edilmir və nəqliyyat vasitələri üçün nəzərdə tutulan qurğuları və ya ehtiyat hissələrini, habelə qablaşdırmanı əhatə etmir;

Ərizə - Sığorta olunmaq məqsədilə Sığortalı tərəfindən doldurulan ərizə forması; ərizə formasında sığorta predmetinə dair Sığortalı tərəfindən göstərilən bütün məlumat və halların həqiqətəuyğun və dolğun olması bu Sığorta müqaviləsinin Mühüm şərtidir.

Yükün/konteynerin/qoşqunun itməsi –daşima/göndərilmə müqaviləsi əsasında həvalə olunmuş yükün/konteynerin/qoşqunun oğurlanması;

Yükün/konteynerin/qoşqunun korlanması – fiziki bütövlüyün pozulması, mənfi dəyişikliklər, keyfiyyətin pisləşməsi;

Yükün/konteynerin/qoşqunun məhv olması – zədələnmiş yükün/konteynerin/qoşqunun bərpası qeyri-mümkün olduğu, yaxud da bərpa xərcləri sığorta hadisəsi baş verdiyi tarixdə həqiqi dəyərə bərabər olduğu və ya onu ötdüyü hallarda baş verən korlanma.

Assistans şirkəti - sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxs;

Maddə 2. Ümumi müddəalar

2.1. Bu Qaydalar Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalar da daxil olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə, beynəlxalq nəqliyyat qanunvericiliyinə müvafiq olaraq işlənib hazırlanmış və tətbiq olunurlar. Bu Qaydalar avtomobilə yük daşıyıcılarının və ekspeditorların yüklerin daxili və beynəlxalq daşımaları və göndərilməsi sahəsində öz fəaliyyətlərini həyata keçirmələri zamanı onların mülki məsuliyyətinin siğortası müqaviləsinin şərtlərini və bağlanması qaydasını müəyyən edir. Sığorta müqaviləsinin bağlanması və icrası zamanı tərəflər aşağıdakılardır rəhbər tuturlar:

- Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini;
- məcburi qaydada və ya daşima müqaviləsinin şərtlərindən irəli gələrək, beynəlxalq nəqliyyat konvensiyalarının müddəalarını;
- müvafiq ölkənin nəqliyyat qanunvericiliyinin müddəalarını;
- Sığorta müqaviləsinin müddəalarını.

2.2. Bu Qaydalara müvafiq olaraq, Sığorta müqaviləsinə əsasən həm Sığortalının məsuliyyət riski, həm də hec bir məsuliyyətin həvalə oluna biləcəyi digər şəxsin (Sığorta olunanın) məsuliyyət riski siğortalana bilər. Zərər yetirməyə görə məsuliyyət riski siğortalanmış şəxsin adı Sığorta müqaviləsində göstəriləlidir və əgər Sığorta olunanın adı Sığorta müqaviləsində göstərilməzse, bu zaman Sığortalının özünün məsuliyyət riski siğortalanmış hesab olunur. Sığorta müqaviləsi ilə Sığorta olunanın məsuliyyəti ilə bağlı sığorta müdafiəsi nəzərdə tutulduğu hallarda bu Qaydaların bütün müddəaları və Sığorta müqaviləsinin şərtləri Sığortalının, yaxud da müvafiq olaraq Sığorta olunanın fəaliyyətinə tətbiq olunan hissəsi ilə bağlı həm Sığortalı, həm də Sığorta olunan üçün məcburi hesab olunur.

2.3. Bu Qaydalara əsasən, Sığorta müqaviləsi ilə digər şərtlər nəzərdə tutulmadığı təqdirdə, yükün öz və (və ya) icarəyə götürülmüş nəqliyyat vasitələri ilə daşınması və yola salınması ilə əlaqədar olaraq, Sığortalının məsuliyyət riski “Barələrində müvafiq siğortanın həyata keçirildiyi nəqliyyat vasitələrinin siyahısı”nda göstərilən həmin nəqliyyat vasitələrindən istifadə zamanı siğortalanmış hesab olunur.

2.3.1. Öz nəqliyyat vasitələrindən istifadə ilə bağlı xüsusi qeyd: yükün daşınması/göndərilməsi sığorta təminatı ilə o şərtlə əhatə olunur ki, avtoqatarın tərkibi “Barələrində müvafiq siğortanın həyata keçirildiyi nəqliyyat vasitələrinin siyahısı”nda göstərilən nəqliyyat vasitələrindən təşkil edilmiş olsun.

2.3.2. İcarəyə götürülmüş nəqliyyat vasitələrindən istifadə ilə bağlı xüsusi qeyd: icarə müqaviləsi əsasında Sığortalı tərifindən istifadə olunan nəqliyyat vasitələri ilə daşima Sığortalının daşıyıcı/exspeditor qismində göstərildiyi yol vərəqəsi və mal-nəqliyyat qaiməsi (o cümlədən, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq digər nəqliyyat sənədləri) rəsmiləşdirildiyi təqdirdə sığorta təminatı ilə əhatə olunur.

Maddə 3. Sığortanın predmeti

Bu Qaydalara əsasən sığortanın predmeti Sığortalının ekspeditor, yaxud yüklerin avtomobil nəqliyyat növü ilə daşıyıcısı qismində öz fəaliyyətini həyata keçirdiyi zaman üçüncü tərəflərə vurduğu zərəri qanunvericiliklə müəyyən olunmuş qaydada ödəmək vəzifəsi ilə bağlı onun qanunvericiliyə zidd olmayan əmlak mənafeləridir.

Maddə 4. Sığorta sinfi

Bu Qaydalara əsasən təqdim olunan sığorta məhsulu məsuliyyətin siğortası sinfinə aiddir.

Maddə 5. Sığorta ərazisi

Bu Qaydalara müvafiq olaraq, sığorta ərazisi Sığorta müqaviləsi ilə müəyyən olunur və “sığorta ərazisi” anlayışı aşağıdakı mənəni verir: daşima marşrutu, yaxud da aşağıda sadalanlardan biri: hündürlərində yükün daşınmasının/göndərilməsinin həyata keçirildiyi yaşayış məntəqəsi, region və ölkə.

Maddə 6. Sığorta riski və sığorta hadisəsi

6.1. Sığorta riskləri sığorta müqaviləsində göstəriləlidir.

6.2. Sığortanın həyata keçirildiyi, Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş vermiş, nəticədə Sığortalının mülki məsuliyyətinin yarandığı və Sığortacının isə sığorta ödənişini vermək öhdəliyinin yarandığı hal zamanı baş verən hadisə sığorta hadisəsi kimi qəbul edilir.

6.3. Hadisə sığorta hadisəsi kimi tanıdıqı zaman, Sığortaçı həm özü tərifindən könüllü qaydada təsdiq

olunan, Sığortalıya qarşı mülki qanunvericilik normalarına müvafiq şəkildə zərərin ödənilməsi ilə bağlı irəli sürülen iddia, həm də məhkəmə orqanlarının qanuni qüvvəyə minmiş qərarı əsasında siğorta ödənişini həyata keçirə bilər.

Maddə 7. Siğorta təminatının həcmi, siğorta riskləri

Sığortalının mülki məsuliyyətinin həcmi qüvvədə olan beynəlxalq və milli nəqliyyat qanunvericiliyinin şərtlərinə müvafiq qaydada müəyyən olunur. Əgər tətbiq olunan qanunvericilikdə Sığortalının məsuliyyətinin yükün dəyeri elan olunduğu zaman, ya da daşima/göndərilmə müqaviləsi üzrə tərəflərin razılığı əsasında arta biləcəyini nəzərdə tutan müddəə olarsa, onda məsuliyyətin bu cür artımı onun Sığorta müqaviləsində birbaşa göstərildiyi şərtlər daxilində siğortalanmış hesab olunur. Sığortaçı bu zaman əlavə siğorta haqqının ödənişini tələb etmək hüququna malikdir. Sığortalının məsuliyyətinin artması qanunvericiliyin tələblərinə uyğun olaraq, nəqliyyat sənədləri ilə rəsmiləşdirilməlidir.

Bu Qaydalara müvafiq olaraq, aşağıdakı risklər bəyan olunur və siğorta təminatı ilə əhatə olunurlar:

7.1. “daşimaya/göndərilməyə qəbul edilmiş yükün itməsinə, məhv olmasına, yaxud korlanmasına görə səlahiyyətli şəxs qarşısında mülki məsuliyyət”

Hazırkı bəndə əsasən, Sığortalının səlahiyyətli şəxs qarşısında daşima/göndərilmə müqaviləsinə müvafiq olaraq, yük qəbul edildiyi andan etibarən və o, yükalana, yaxud da digər daşıyıcıya/ekspeditora təhvil verilən nadək onun itməsinə, məhv olmasına, yaxud korlanmasına görə zərərin kompensasiya olunması üzrə məsuliyyət riski siğortalana bilər.

7.1.1. “daşimaya/göndərilməyə qəbul olunmuş yükün itməsinə, məhv olmasına, yaxud korlanmasına görə səlahiyyətli şəxs qarşısında mülki məsuliyyət riskinə dair xüsusi şərtlər”:

a) Barəsində Sığorta müqaviləsi bağlanmış yüklerin daşınması üzrə fəaliyyətə uyğun olaraq, yükün Sığortalı, yaxud da onun qanuni nümayəndəsi tərəfindən müşayət olunması şətilə, daşınan yükün saxlanması və boşaltma, yaxud yükləmə məntəqəsinə çatdırılması məqsədilə daşınan yükün (onun bir hissəsinin) müvafiq yükün daşınması üçün yararlı olan digər nəqliyyat vasitəsinə məcburən və zərurətdən irəli gələrək yenidən yüklənməsi halları da daxil olmaqla, daşimaya qəbul olunmuş yüksək dəyən zərərə, yaxud onun itməsinə görə mülki məsuliyyət siğorta təminatı ilə əhatə olunur.

b) Hazırkı risk üzrə siğorta təminatının şərti aşağıdakı tələbdən ibarətdir:

- qoşqu (yarımqoşqu) liman zonası, yaxud gəmidə olan hallar istisna edilməkə, daima avtomobilə (dartıcıya) qoşulmuş vəziyyətdə olmalıdır.

7.1.2. Əlavə olaraq, Sığorta müqaviləsində birbaşa göstərildiyi hallarda aşağıdakı risklər siğortalana bilər:

7.1.2.1. Sığortalının səlahiyyətli şəxs qarşısında səbəbi yükün səlahiyyətsiz şəxsə verilməsi ilə əlaqədar olan itməsinə görə zərərin ödənilməsi üzrə mülki məsuliyyətinin yaranması riski. Sığortaçının hazırkı yarıməndə göstərilən riskə görə məsuliyyəti aşağıdakı tələblərə əməl olunduğu təqdirdə yaranır:

a) Sığortalı yükün müvəqqəti saxlama, gömrük anbarına yerləşdirilməsi zamanı malın saxlanması qəbul edilməsini təsdiq edən müvafiq sənədi (anbarın möhürü ilə təsdiq olunmaqla anbar əməkdaşının imzası ilə), habelə milli gömrük qanunvericiliyinin tələblərinə uyğun olaraq, gömrük orqanları tərəfindən rəsmiləşdirilmiş sənədləri qəbul etmiş olarsa;

b) yük alıcıya təhvil verilən zaman Sığortalı yükalan tərəfindən imzalanmış və yükaşının möhürü ilə təsdiqlənmiş mal-nəqliyyat qaiməsinin bir nüsxəsini əldə etməlidir. Möhürün məzmunu yükaşının mal-nəqliyyat sənədinin (mal-nəqliyyat qaiməsi) müvafiq qrafasında göstərilən məlumatlara uyğun olmalıdır;

c) yükün alıcıya təhvil verilməsi yükalan tərəfindən yükün qəbul edilməsinə dair, o cümlədən, tarixini, təşkilat rəhbərinin imzasını, təşkilatın möhürüünü və nümayəndənin pasport məlumatlarını əks etdirən qanuni vəkalətnamənin əsl, yaxud da yükaşın müvafiq yükü almasına dair qanuni səlahiyyətlərini əks etdirən digər sənəd təqdim olunduğu zaman həyata keçirilir. Vəkalətnamənin üzərindəki möhür alıcının mal-nəqliyyat sənədində vurulan möhürlə zahiri görünüş və məzmun etibarılı üst-üstə düşməlidir.

ç) yuxarıda göstərilən tələblərin yerinə yetirilməsinin sübut yükü Sığortalının üzərinə düşür.

7.1.2.2. Sığortalının itmiş və ya korlanmış yüksək görə yük sahibi tərəfindən ödənilmiş gömrük ödəmələrinin kompensasiyası üzrə məsuliyyət riski;

7.1.2.3. BYD kitabçası istisna olunmaqla, Sığortalının malla bərabər göndərilən sənədlərin itməsinə görə məsuliyyət riski.

7.2. «daşınan yük/konteynerlə zərər vurulması nəticəsində üçüncü şəxslər qarşısında məsuliyyət»

Hazırkı bəndə əsasən, Sığortalının daşimaya qəbul olunmuş yük/konteyner vasitəsilə vurulmuş zərərin ödənilməsinə görə üçüncü şəxslər qarşısında mülki məsuliyyət riski siğortalana bilər (daşima/göndərilmə müqaviləsinə uyğun olaraq, yükün/konteynerin Sığortalı tərəfindən qəbul edildiyi andan etibarən və

vüklə/konteyner yükləana, qanuni sahibə, yaxud da digər daşıyıcıya təhlil verilənədək), yəni:

- a) üçüncü şəxslərin əmlakının məhv olması, yaxud korlanması;
- b) üçüncü şəxslərin həyatına və (yaxud) sağlamlığına zərər vurulması.

7.2.1. Bu Qaydaların 7.2-ci bəndinin “b” yarımbəndində göstərilən hadisələr baş verdiyi zaman siğorta ödənişi zərərçəkənə (onun vərəsələrinə) kompensasiya edilməli olan məbləğin hesablanması özündə eks etdirən məhkəmə qərarı əsasında ödənilir.

7.2.2. Ödənişin həcmi və xarakteri zərərin vurulduğu ölkədə qüvvədə olan qanunvericiliklə müəyyən olunur.

7.3. “daşma prosesi zamanı qoşqunun/konteynerin itməsi, məhv olması, yaxud korlanması nəticəsində Sığortalının onun sahibi qarşısında mülki məsuliyyəti”

Hazırkı bəndə əsasən, yüksək, yaxud yüksəz daşımaya/göndərilməyə qəbul olunmuş qoşqu (daşma/göndərilmə müqaviləsinə müvafiq olaraq, yarımqoşqu/konteyner Sığortalı tərəfindən qəbul edildiyi andan etibarən və qoşqu/konteyner yükləana, qanuni sahibə, yaxud da digər daşıyıcıya təhlil verilənədək) qəbul edildiyi andan etibarən Sığortalının mülki məsuliyyət riski siğortalana bilər.

7.3.1. “qoşqunun, konteynerin daşma prosesi zamanı itməsi, məhv olması, yaxud korlanması nəticəsində Sığortalının onun sahibi qarşısında mülki məsuliyyət” riski üzrə xüsusi şərt: avtomobil şinlərinin, təkər disklorının, yaxud qoşqu (yarımqoşqu) tentinin korlanması, məhv olması şəklində ifadə olunan zərər yalnız baş vermiş siğorta hadisəsi nəticəsində qoşqunun (yarımqoşqunun) digər korlanması vəziyyətləri mövcud olduğu hallarda kompensasiya edilir.

7.4. «Sığortalının xərcləri»

Hazırkı bəndə əsasən, Sığortalının bu Qaydaların 7.1–7.3-cü bəndlərində sadalanan hadisələrlə birbaşa və dolayısı ilə əlaqə zamanı baş verən əlavə xərcləri siğortalana bilər, yəni:

- a) Sığortalının siğorta hadisəsinin səbəblərinin və şəraitlerinin ilkin aydınlaşdırılması məqsədilə çəkilən zəruri və məqsədə uyğun xərcləri, habelə iş məhkəməyə verilməzdən once Sığortalıya qarşı tələblər irəli sürüldüyü zaman (xüsusən də, müstəqil ekspertizanın aparılmasına və s. çəkilən xərclər) onun mənafelərinin müdafiəsi üzrə xərcləri;
- b) arbitraj və məhkəmə orqanlarında işlərin aparılmasına dair xərclər;
- c) korlanmış yükün (yükün qalıqlarının) məhv edilməsinə dair xərclər;
- ç) nəqliyyat vasitəsinin yolun işlek hissəsi olan ərazidən çıxması və ya sürüşməsi hallarında onun qaldırılması və dərtılıb çıxarılması üçün çəkilən xərclər.

7.4.1. Sığortalının, barəsində siğortalanma həyata keçirilən xərcləri Sığorta müqaviləsində göstərilməlidir.

Maddə 8. Sığorta təminatında məhdudiyyətlər

8.1. Hazırkı Qaydalara əsasən, Sığortalının aşağıdakılardan nəticəsində baş verən mülki məsuliyyəti siğorta hadisəsi hesab olunmur:

8.1.1. istənilən növdən olan hərbi əməliyyatlar, yaxud hərbi tədbirlər və onların nəticələri, habelə vətəndaş müharibələri, terror aktları, mülki iğtişaşlar və tətiller;

8.1.2. dövlət orqanlarının və ya hərbi qurumların nümayəndələrinin hərəkatları (yükün müsadirə olunması, rekvizisiyası, həbsi, çıxarılmazı, müvəqqəti saxlanılması və məhv edilməsi);

8.1.3. atom enerjisinin, yaxud radioaktiv materialların istənilən tətbiqi ilə əlaqədar olan atom partlayışının, radiasiyanın, yaxud radioaktiv cırıklığının birbaşa və ya dolayı təsirləri;

8.1.4. qarışsızlaşmaz qüvvənin, yaxud digər fors-major vəziyyətlərinin təsirləri;

8.1.5. daşma və ya nəqliyyat-ekspeditor müqaviləsi üzrə Sığortalının (Sığortalının işçisinin, nümayəndəsinin), Faydalanan şəxsin, Sığortalının kontragentinin qərəzli hərəkatları.

“Sığortalının işçisi” anlayışı burada və daha sonralar mətnədə əmək müqaviləsi əsasında işi yerinə yetirən şəxslər mənasını verir.

“Sığortalının nümayəndəsi” burada və daha sonralar mətnədə daşma (nəqliyyat-ekspeditor) müqaviləsindən irəli gələn öhdəliklərin icrası məqsədilə Sığortalı və (yaxud) Sığortalının kontragenti tərəfindən alıb olunmuş istənilən şəxslər, o cümlədən, mülki-hüquqi müqavilə əsasında Sığortalıya xidmətlər göstərən şəxslər mənasını verir.

8.1.6. Sığortalının işçisinin, nümayəndəsinin, Faydalanan şəxsin alkoqolun, narkotik, yaxud da toksik maddələrin təsiri ilə sərxoş olması;

8.1.7. daşmanın yükün qablaşdırılmasının (yığılıb bağlanması) müəyyən olunmuş tələblərə uyğun olunması, habelə mallar göndərildiyi zaman korlanmış qablaşdırma;

8.1.8. yüksək göndərənin düzgün (pozulmamış) plombları ilə üstüörtülü saz nəqliyyat vasitələrində, konteynerlərdə çatdırılan yükün əskik gəlməsi;

8.1.9. Sığortalının daşma (nəqliyyat-ekspeditor) müqaviləsi üzrə Sifarişçi (yük göndərən/yükləan)

çəmiində çıxış edən kontragenti tərəfindən qüvvədə olan nəqliyyat qanunvericiliyinə müvafiq olaraq, bu müqavilədən irəli gələn öhdəliklərin icra olunmaması və ya pozulması;

8.1.10. yükün təbii itkisi də daxil olmaqla onun daşınması zamanı təbii xüsusiyyətlərinin özünü bürüze verməsi;

8.1.11. Faydalanan şəxs, Sığortalının işçiləri, nümayəndələri tərəfindən qanunla qorunan sırrı, yaxud da həqiqi məxfi informasiyanı təşkil edən məlumatların açıqlanması, yaxud da öz məqsədləri üçün istifadə olunması;

8.2. Yükün Sığortalı tərəfindən onun öz və ya icarəyə götürülmüş nəqliyyat vasitələri ilə daşınması, yaxud nəqliyyatla göndərilməsi həyata keçirildiyi hallarda aşağıdakı vəziyyətlərdə baş verən hadisə siğorta hadisəsi hesab olunmur:

8.2.1. sürücü tərəfindən nəqliyyat vasitələrinin spirtli içkilərin, narkotik, yaxud toksik maddələrin təsiri altında sərənənlilik vəziyyətində idarə olunması ilə ifadə olunan yol hərəkəti qaydalarının pozulması, o cümlədən, nəqliyyat vasitəsini idarə edən sürücünün tibbi yoxlamadan (ekspertizadan) keçməkdən imtina etməsi;

8.2.2. nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması: nəqliyyat vasitələrindən nasaz vəziyyətdə və ya onların yol hərəkəti qaydalarına əsasən istismarının qadağan olunduğu şəraitlərdə, o cümlədən müəyyən olunmuş qaydada texniki müayinədən keçməmiş nəqliyyat vasitələrindən istifadənin qadağan olunması;

8.2.3. konkret növdən olan yükün daşınmasına uyğun olmayan nəqliyyat vasitəsindən, konteynerdən istifadə olunması;

8.2.4. bir nəqliyyat vasitəsində daşınma üçün nəzərdə tutulan malın və (yaxud) konteynerin çəkisi həmin nəqliyyat vasitəsinin yüksəltirme qabiliyyətini ötdüyü hallarda nəqliyyat vasitələrindən istifadə olunması.

8.3. Hazırkı Qaydalara müvafiq olaraq, Sığortalının aşağıdakı şəraitlərdə baş vermiş mülki məsuliyyətinin olunması siğorta hadisəsi hesab olunmur:

8.3.1. başvermə halına görə siğortanın həyata keçirildiyi, Sığorta müqaviləsinin bağlandığı tarixə baş vermiş və Sığortalıya məlum olmuş hadisə;

8.3.2. başvermə halına görə siğortalanmanın həyata keçirildiyi, siğorta ərazisindən və ya siğortalanmanın qüvvədə olduğu müddətdən kənar baş vermiş hadisə;

8.3.3. Əgər Sığortalı hazırlı Qaydalarla müəyyən olunmuş müddətdə və formada (hazırkı Qaydaların 18.1-ci bəndi) Sığortaçıya siğorta riskinin artması barədə məlumat verməzsə, başvermə halına görə siğortalanmanın həyata keçirildiyi, həmin siğorta riskinin artmasından sonra baş vermiş hadisə;

8.3.4. Sığorta müqaviləsi bağlanan zaman Sığortalı tərəfindən Sığortaçıya siğorta obyekti barədə yalan məlumatlar verilməsi;

8.3.5. qacaqmalçılıq yolu ilə və qeyri-qanuni ticarət yüklerinin daşınması/nəqliyyat-ekspeditor xidmətinin rübdürüləməsi. Qacaqmalçılıq yolu ilə yük (qeyri-qanuni ticarət yükünün) daşınması faktı müvafiq hadisələri təsdiqləmək səlahiyyətinə malik hakimiyət orqanı (vəzifəli şəxs) tərəfindən verilmiş sənəd və ya sənədlərlə təsdiqlənir.

8.3.6. yükənin yükü qəbul etməkdən imtina etməsi.

8.4. Bu Qaydalara görə aşağıdakılara təminat verilmir:

8.4.1. mənəvi ziyan;

8.4.2. işgüzar nüfuza vurulan ziyan;

8.4.3. əldən çıxmış fayda;

8.4.4. yararlılıq müddəti ötmüş yüklerə vurulan ziyan;

8.4.5. müqavilə öhdəliklərinin icra olunmamasına, yaxud lazıminca icra olunmamasına görə dəbbə (cərimə, penya) ödənilməsi ilə bağlı cərimə sanksiyaları;

8.4.6. Sığortalının işçilərinin həyatına, sağlamlığına və (yaxud) əmlakına vurulan ziyan;

8.4.7. dolayı itkiler;

8.4.8. Sığortaçı ilə yazılı razılışma olmadan Sığortalı tərəfindən üçüncü şəxslərə ödənilən zərər;

8.4.9. aşağıda sadalanan bərpa xərcləri:

a) korlanmış əmlakin keyfiyyətinin yaxşılaşdırılması, modernləşdirilmesi ilə bağlı yaranan əlavə xərclər;

b) korlanmış əmlakin müvəqqəti və ya köməkçi təmiri ilə bağlı yaranan xərclər;

c) müddətliyi görə çəkilən xərclər;

ç) lazıim olandan artıq çəkilmiş xərclər.

8.5. Əgər Sığorta müqaviləsi ilə digər hallar nəzərdə tutulmazsa, aşağıdakı vəziyyətlərdə baş vermiş hadisələr siğorta hadisəsi hesab olunmur:

8.5.1. müşayətedici daşınma sənədlərində yükün daşınması, yüklənməsi və boşaldılması zamanı onun xüsusi şərtlər və ya ehtiyatlılıq tədbirləri tələb edən xüsusi və spesifik xüsusiyyətləri barədə göstərişlərin olunması;

8.5.2. ətraf təbii mühitə zərər vuruılması;

8.5.3. nəqliyyat vasitəsi hərəkət marşrutu boyunca avtomobilərin duracağı və sürücülerin istirahəti üçün xüsusi olaraq ayrılmış və (yaxud) daim qorunan, olduğu ölkənin yol hərəkəti qaydalarına müvafiq şəkildə qurulmuş yerlərdən kənardə saxlanıldığı zaman (qəza nəqliyyat vasitələri istisna edilməklə) yükün uğurlanması.

Bu Qaydaların məqsədləri üçün: qorunan duracaq anlayışı avtomobil nəqliyyatı vasitələrinin uzun müddət yerləşdirilməsi üçün nəzərdə tutulmuş, nəqliyyat vasitələrinin giriş-çıxışının buraxılış rejimində gecə-gündüz həyata keçirildiyi ərazi mənasını verir; xüsusi olaraq ayrılmış duracaq anlayışı isə avtomobil nəqliyyatı vasitələrinin uzun müddət yerləşdirilməsi üçün ayrıca nəzərdə tutulmuş ərazi mənasını verir.

8.5.4. yüklərin şəxsi və ya icarəyə götürülmüş nəqliyyat vasitələri ilə daşınması/göndərilməsi ilə əlaqədar olaraq, onların "Barələrində siğortanın həyata keçirildiyi nəqliyyat vasitəleri Siyahısı"nda göstərilməyən nəqliyyat vasitələri ilə daşınmasına görə məsuliyyət;

8.5.5. nomenklaturası Sığortalı tərafından siğorta barədə Ərizədə müəyyən olunmamış yüklərin daşınması və itməsi.

8.5.6. qiymətli yüklərin daşınmasına görə məsuliyyət:

- a) qiymətli metalların külçələri və onlardan hazırlanmış məmulatlar;
- b) daş-qaş cavahırat və zərgərlik məmulatları;
- c) banknotlar və sikkələr;
- ç) istiqrazlar, ödəniş vasitələri və digər növdən olan qiymətli kağızlar;
- d) incəsənət əsərləri;
- e) cins heyvanlar.

8.5.7. əmtəə dəyərinin itirilməsinin əvəzinin ödənilməsi barədə tələblər.

8.6. Hazırkı Qaydalara müvafiq olaraq, nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyəti siğorta ilə əhatə olunmur və siğorta hadisəsi hesab edilmir.

Maddə 9. Siğorta məbləği

9.1. Siğorta müqaviləsi bağlandığı zaman tərəflərin razılığı əsasında Sığortaçıının siğorta təminatının ayrı-növləri üzrə məsuliyyət limitləri müəyyən oluna bilər, məsələn:

- a) bir siğorta hadisəsi üzrə limit;
- b) ayrı-ayrı risklərlə bağlı limit (risk üzrə limit);
- c) bir nəqliyyat vasitəsi üzrə limit;
- ç) Sığortalının bu Qaydaların 7.4-cü bəndində göstərilən xərclərinin ödənilməsi üzrə limit və s.

9.2. Siğorta təminatının Siğorta müqaviləsində göstərilən ayrı-ayrı növləri üzrə siğorta məbləği və məsuliyyət limiti siğorta ödənişinin ən son ödəniş məbləğləridir.

9.3. Siğorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində tərəflərin razılığına əsasən, siğorta məbləğinin ətəyi Sığorta müqaviləsinə əlavə müqavilə bağlamaq yolu ilə artırıla bilər. Bu halda siğorta məbləğinin ətəyi Sığorta müqaviləsinə əlavə müqavilə şəklində rəsmiləşdirilir və bu zaman Sığortalı siğorta məbləğinin artımına mütənasib ölçüdə əlavə siğorta haqqı ödəyir.

Maddə 10. Azadolma məbləği

10.1. Tərəflərin razılığına əsasən, Sığorta müqaviləsi ilə Sığortalının zərərlərin ödənilməsi üzrə xüsusi dərəcəsi - azadolma məbləği nəzərdə tutula bilər. Azadolma məbləği Sığortaçı tərafından ödənilməli olmayan siğorta məbləğinin mütləq ölçüdə və ya faiz nisbətində zərər hissəsidir.

10.2. Azadolma məbləği siğorta təminatının bütün və ayrı-ayrı hissələri üzrə müəyyən olunur.

10.3. Azadolma məbləği hər bir siğorta hadisəsinə aiddir.

Maddə 11. Siğorta müqaviləsinin bağlanması qaydası

11.1. Bu Qaydalara əsasən Sığortaçı Sığorta müqaviləsini Sığortalı ilə bağlayır.

11.2. Sığorta müqaviləsini bağlamaqdan ötrü Sığortalı özünə məlum olan, Sığortaçıının siğorta riskinin dərəcəsini müəyyənləşdirməsinə təsir edə biləcək halları özündə əks etdirən, müəyyən olunmuş formada yazılı hər hansı dolduraraq Sığortaçıya təqdim etməlidir. Bu ərizə Sığorta müqaviləsinin tərkib hissəsi hesab edilir.

11.3. Sığortalının ərizəsində aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

11.3.1. Sığortalının adı (fiziki şəxs olduqda, həmçinin soyadı və atasının adı), ünvanı və telefon nömrəsi;

11.3.2. Sığortalı obyekti haqqında məlumat;

11.3.3. Riskin dərəcəsini və siğorta haqqını müəyyənləşdirmək üçün lazımlı digər məlumatlar;

11.4. Sığorta müqaviləsi yazılı formada, tərəflərin bu Qaydalar əsasında Sığorta müqaviləsini tərtib edərək imzalamaqla yolu ilə bağlanır.

11.5. Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum olan və Sığortaçının sığorta müqaviləsindən mənim etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə Sığortaçıya məlumat verməlidir.

11.6. Eyni sığorta marağı ilə bağlı bir neçə sığortaçı ilə Sığorta müqaviləsi bağlayan Sığortalı bu barədə sığortaçılardan hər birinə məlumat verməlidir. Həmin məlumatda digər sığortaçının adı və müvafiq sığorta məbləği göstərilməlidir. Tələb edildikdə bu məlumatları təsdiq edən müvafiq sənədlər təqdim olunmalıdır.

11.7. Sığorta obyekti bir neçə sığortaçında sığortalandığı halda, sığortaçılar Sığortalı qarşısında birgə məmlükkət daşıyırlar.

Maddə 12. Sığorta müqaviləsinə əlavələr və dəyişikliklər edilməsi və xitam verilməsi qaydası

12.1. Sığorta müqaviləsinə edilən əlavələr və dəyişikliklər yazılı formada tərtib olunmalı və hər iki tələbdən imzalanmalıdır.

12.2. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:

12.2.1. Sığorta predmeti artıq mövcud olmadıqda;

12.2.2. Qanunvericilikdə müəyyən edilmiş hallar hallar istisna olmaqla, Sığortalı fiziki şəxs öldükdə və ya Sığortalı hüquqi şəxs ləğv olunduqda;

12.2.3. Sığorta hadisəsinin baş verması ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;

12.2.4. Sığortaçı Sığortalı qarşısında öz öhdəliklərini yerinə yetirdikdə;

12.2.5. Sığorta marağı artıq mövcud olmadıqda;

12.2.6. Sığortalı sığorta haqqını qanunvericilikdə və Sığorta müqaviləsində müəyyən edilən qaydada edildikdə;

12.2.7. Qanunvericilikdə müəyyən edilmiş digər hallarda.

Maddə 13. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermə ilə bağlı xəbərdar etmə

13.1. Bu Qaydaların 12.2-ci bəndində göstərilən hallarda Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi üçün əsas olan şərait yarandıqda, Sığorta müqaviləsinə xitam verilməsində maraqlı olan tərəf dərhal həqiqi tərəfi bu barədə xəbərdar etməlidir.

13.2. Sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılışmasına əsasən, sığorta müqaviləsinə Sığortalının və ya Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu hallarda bir tərəf digərinə ən azı 30 (otuz) gün əvvəl (sığorta müqaviləsi beş ildən çox müddətə bağlanmış olduqda 60 (altıñş) gün, üç aydan az müddətə bağlanmış olduqda isə 5 (beş) iş günü əvvəl), tələbini bildirdiyi yazılı bildiriş göndərməlidir. Belə bildiriş Sığorta müqaviləsinin ləğvi tarixini özündə əks etdirək Sığortalının və ya Sığortaçının Sığorta müqaviləsində göstərilən ünvanına göndərildikdə, Sığorta müqaviləsi bildirişdə göstərilən tarixdən ləğv edilmiş sayılır. Bu bildirişin poçt vasitəsilə göndərilməsi, yuxarıda göstərildiyi kimi, həmin xəbərdarlığın edilməsi faktunun sübut edilməsi üçün kifayətdir və Sığorta müqaviləsi bildirişdə göstərilən tarixdən və vaxtdan etibarsız sayılacaq.

Maddə 14. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermənin nəticələri

14.1. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, Sığortaçı həmin Sığorta müqaviləsi üzrə işlərin aparılması xərclərini çıxmamaqla Sığorta müqaviləsinin qurtarmamış müddəti üçün sığorta haqqını ona qaytarır;

14.2. Sığorta müqaviləsinə Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqqını mütlüklə Sığortalıya qaytarır; əgər bu tələb Sığortalının Sığorta müqaviləsi üzrə vəzifələrini yerinə etdirməmiş ilə bağlıdırsa, Sığortaçı həmin Sığorta müqaviləsi üzrə işlərin aparılması xərcləri çıxmamaqla, Sığorta müqaviləsinin qurtarmamış müddəti üçün sığorta haqqını qaytarır.

14.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anıadək Sığortaçı tələbdən Sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan çox miqdarda sığorta ödənişi etdilmişdirse, sığorta haqqı Sığortalıya qaytarılmır.

14.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi haldə, əgər xitam verilmə anunadək Sığortaçı
siğortalıya ödənilmiş siğorta haqqından az miqdarda siğorta ödənişi verilmişdirse, həmin siğorta
haqqı məbləği ilə siğorta ödənişi məbləği arasındaki fərq miqdarında siğorta haqqının Sığortalıya qaytarılması
müvafiq olaraq bu Qaydaların 14.1-ci və 14.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

14.5. Sığorta müqaviləsi üzrə siğorta haqqının yenidən hesablanması olması halında Sığortaçı bunlardan
hissəsinin daha yüksək olmasından asılı olaraq, artıq qazanılmış siğorta haqqını və ya hər hansı minimal və (və
mədəpozit siğorta haqqının qısamüddətli hissəsini saxlamaq hüququna malikdir.

Maddə 15. Sığorta müqaviləsində əlavə şərtlərin nəzərdə tutulması

Sığorta müqaviləsi bağlanarkən Sığortalı və Sığortaçı qanunvericiliyə zidd olmayan başqa şərtlər barədə^{14.1}
mənşədən gələ bilərlər.

Maddə 16. Sığorta müqaviləsinin qüvvəyə minməsi

Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdır, Sığorta müqaviləsi siğorta haqqının ilk
mənşəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir.

Maddə 17. Sığorta müqaviləsinin qüvvədə olma müddəti

Sığorta yalnız siğorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən siğorta hadisələrini əhatə
etməlidir.

Maddə 18. Sığorta müqaviləsi qüvvədə olduğu zaman tərəflərin qarşılıqlı münasibətləri

18.1. Sığortalı Sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan və Sığortaçının müqavilədən imtina
etmək, yaxud onu məzmununu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən siğorta riskinin artması
əsaslı bütün hallar barədə Sığortaçıya məlumat verməlidir.

18.2. Sığorta riskinin əhəmiyyətli dərəcədə artmasına təsir göstərə bilən hallar haqqında məlumat
bağlılığından sonra Sığortaçı :

- 18.2.1. Sığorta müqaviləsinə müvafiq dəyişikliklər edə bilər;
- 18.2.2. əlavə siğorta haqqının ödənilməsini tələb edə bilər;
- 18.2.3. bu şərait yarandıqdan sonra Sığorta müqaviləsinə xitam verə bilər.

Maddə 19. Sığorta haqqı

Sığorta haqqı siğorta tariflərinə əsasən hesablanır.

Maddə 20. Sığorta hadisəsi baş verdikdə Sığortalının vəzifələri

20.1. Bu Qaydalar əsasında bağlanmış Sığorta müqaviləsi üzrə siğorta hadisəsinin baş vermesi barədə
Sığortalı, yaxud Faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət
ərzində Sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə
bağlılığından məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.

20.2. Sığorta müqaviləsində, yaxud şəhadətnaməsində siğorta hadisəsinin baş vermesi barədə məlumat
bağlılığından müddəti və (və yaxud) metodu göstərilmişdir, bu müəyyən olunmuş müddətdə və həmin metodla
həyata keçirilməlidir.

20.3. Sığortalı siğorta hadisəsinin baş vermesi faktını təsdiq edən və (və ya) siğorta ödənişinin hacminin
mənşəyinə nəşiriləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları Sığortaçıya təqdim etməlidir.

20.4. Sığortalı Sığortaçıya araşdırma aparmağa və ona zərərin baş verdiyi şəraiti, onun xarakteri və
həcmi mənşəyinə nəşiriləşdirilmək üçün əhəmiyyət daşıyan sənədlərlə maneəsiz tanış olmaq imkanını verməlidir;

20.5. Sığorta təminatı verildikdən sonra Sığortalının itkiləri üçüncü şəxslər tərəfindən tam şəkildə, yaxud
mənşəyin ödənilərsə, o cümlədən qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ərzində qanuna görə Sığortalının
Sığorta təminatını əldə etmək hüququndan tam şəkildə və ya qismən məhrum edən şərait yaranarsa, üçüncü
şəxslərdən vəsaitləri alındıqdan sonra, yaxud Sığortaçıdan qanun əsasında siğorta təminatının müvafiq hissəsini
Sığortaçıya qaytarmaq əsasında ödənişinin ödənilmə tələbi alındıqdan sonra 5 iş günü ərzində müvafiq məbləği
əsasında qaytarmalıdır.

20.6. Sığorta hadisəsinin baş vermesi və vuruşan zərərin həcmiñin sübuta yetirilməsi öhdəliyini Sığortalı
mənşədən gələ bilər.

Maddə 21. Ziyanın qarşısının alınması və həcmının azadılması

Bu siğorta ilə əhatə olunmasından asılı olmayaraq, Sığortalı artıq baş vermiş istenilən zərər, xəsarət və yanmış məsuliyyətin azadılması və gələcəkdə baş verə biləcək belə halların qarşısının alınması məqsədi ilə bütün ağlabatan və zəruri tədbirləri görməyə borcludur. Sığortalının belə tədbirləri görməməsinin birbaşa və ya dolayı nəticəsi olaraq baş vermiş istenilən zərər, xəsarət və yanmış məsuliyyətə münasibətdə siğorta təminatı verilmir. Belə tədbirlər həyata keçirilərkən Sığortalı Sığortaçının verdiyi bütün təlimatları yerinə yetirməyə borcludur.

Maddə 22. Sığortaçı tərəfindən nəzarət

22.1. Sığortaçı siğorta hadisəsi və onun nəticələri barədə Sığortalının bütün hərəkətlərinə nəzarət etmək siğorta ödənişinin verilməsinə təsir göstərən bütün məsələlər barədə qərar vermək imkanına malik olmalıdır.

22.2. Sığortalı siğorta hadisəsi nəticəsində zərər çəkmiş bütün əmlakı Sığortaçı onlara baxış keçirənə qədəli olduğu vəziyyətdə qoruyub saxlamağıdır.

22.3. Sığortaçı, həmçinin onun səlahiyyət verdiyi istenilən şəxs üzərinə heç bir məsuliyyət götürmədən və siğorta müqaviləsi üzrə Sığortaçının hər hansı hüquqlarını azaltmadan zərərin baş verdiyi binaya girmək, onu sahibliyinə götürmək və sahibliyində saxlamaq, həmçinin istenilən Sığorta olunan əmlakı sahibliyinə götürmək və ya onun hər hansı ağlabatan məqsədlər üçün və üsullarla Sığortaçiya verilməsini tələb etmək tətbiqinə malikdir. Əgər yuxarıda sadalanan şərtlər yerinə yetirilməzsə, siğorta ödənişi verilmir.

22.4. Sığortalı siğorta hadisəsinə aid olan bütün sənədləri və məlumatları Sığortaçıya təqdim etməli, həmçinin hadisənin bütün digər iştirakçılarının və siğorta hadisəsi ilə əlaqəli məsələlərə baxan səlahiyyətli təşkil orqanlarının fəaliyyətləri barədə ona dərhal xəbər verməlidir.

22.5. Sığortalının Sığortaçı ilə ilkin razılıq olmadan öz məsuliyyətinin tanınmasına yönəlmüş hər hansı təklifi etməyə, saziş bağlamağa və ya vəd verməyə hüququ yoxdur.

22.6. Sığortaçı siğorta hadisəsi ilə bağlı bütün rəsmi və qeyri-rəsmi araşdırılarda Sığortalının sənədlərini öz hesabına təmsil və müdafiə edə bilər.

Maddə 23. Sığorta hadisəsini sübut etmək vəzifəsi

23.1. Sığorta hadisəsi faktının və dəyən zərərin həcminin sübut edilməsi vəzifəsi Sığortalının üzərinə qoyulur.

23.2. Sığorta hadisəsi faktının və şəraitinin, itkilərin həcminin təsdiq edilməsi üçün qanunvericilik və qaydalar adətlərə uyğun olaraq tələb olunan sənədlər də daxil olmaqla, Sığortalı özündə olan bütün sənədləri Sığortaçıya təqdim etməlidir.

Maddə 24. Sığorta haqqının hesablanması və ödənilməsi

24.1. Sığorta haqqının məbləği və ya onun hesablanması və ödənilməsi qaydası Sığorta müqaviləsi ilə müavyyən edilir.

24.2. Sığorta haqqını nağdsız formada ödəyərkən Sığortalı ödəniş tapşırığında sığorta haqqının hesablanmasıının əsasını təşkil edən Sığorta müqaviləsinin, yaxud sığorta şəhadətnaməsinin nömrəsinə istinad etməlidir.

24.3. Sığorta haqqının ödənilməsi qaydası və forması Sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq həyata keçirilir.

24.4. Sığorta haqqı onun Sığortaçının bank hesabına daxil olduğu və ya Sığortaçı tərəfindən nağd ödəniş zamanında alındığı gün ödənilmiş hesab olunur.

Maddə 25. Valyuta haqqında qeyd-şərt

25.1. Xarici valyutadan, habelə öhdəliklər üzrə hesablaşmaların aparılması zamanı xarici valyuta ilə ifadə olunan ödəmə sənədlərindən istifadə olunmasına qanunla müəyyən olunmuş hallarda, qaydada və şərtlərlə, əsasda onlar üçün müəyyən olunmuş qaydada yol verilir.

25.2. Sığorta məbləği, azadolma məbləği və tələbələr Sığorta müqaviləsində xarici valyuta ilə ifadə olunduğu hallarda, bütün ödənişlər ya Azərbaycan Respublikası Milli Bankının ödənişin həyata keçirildiyi

tarixə olan rəsmi məzənnəsi əsasında Azərbaycan manatı ilə, ya da Azərbaycan Respublikasının valyuta qanunvericiliyinə müvafiq olduğu hallarda hər hansı xarici valyuta ilə həyata keçirilə bilər.

25.3. Əgər sığorta ödənişinin verilməsi üçün əsas olan sənədlər Azərbaycan manatı və ya Sığorta müqaviləsinin valyutasından fərgli valyutada ifadə olunmuşdursa, Sığorta müqaviləsinin ifadə olunduğu valyutaya çevirmə Azərbaycan Respublikası Milli Bankının həmin sənədin buraxıldığı tarixə uyğun rəsmi məzənnəsi əsasında həyata keçirilir.

Maddə 26. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin siyahısı

26.1. Sığorta ödənişinin verilməsi haqqında qərar qəbul etmək üçün Sığortalı sığorta hadisəsinin baş verəməsi faktını, həmçinin Sığorta olunan əmlaka dəymış zərərin həcmini göstərən bütün sənədləri, o cümlədən aşağıdakı sənədləri Sığortaçıya təqdim etməlidir:

26.1.1. sığorta hadisəsi haqqında yazılı ərizə;

26.1.2. Sığorta müqaviləsinin (sığorta şəhadətnaməsinin) əslisi;

26.1.3. sığorta hadisəsinin baş verməsini faktını təsdiq edən sənədlər;

Sığorta ödənişi Sığortalının sığorta hadisəsi barədə yazılı ərizəsi əsasında həyata keçirilir. Sığortalı sığorta ödənişinin aparılması barədə ərizəyə sənədlərin, o cümlədən, zərərin vurulması faktını və zərərin güman edilən ölçüsünü təsdiq edən səlahiyyətli orqanlar tərəfindən verilmiş sənədlərin əslini və ya nüsxələrini əlavə edir. Bu əlli sənədlərə aididir:

26.1.3.1. Sığortalıya qarşı əlavə olunmuş sənədlərlə birgə irəli sürülen iddia (Sığortalının cavabdeh olduğunu eks etdirən iddia ərizəsi; Sığortalının üzərinə üçüncü şəxslərin həyatına, sağlamlığına, yaxud əmlakına etibarlı şəxslərin zərərin ödənilməsi öhdəliyini qoyan məhkəmə qərarı); Zərər vurulması barədə iddia məhkəmədən kənar tənzimləndiyi hallarda zərərin vurulması faktını və ölçüsünü təsdiq edən bütün zəruri sənədlər;

26.1.3.2. yükün/konteynerin/qoşqunun daşımaya, göndərilməyə qəbul edilməsini təsdiq edən sənədlər; beynəlxalq daşımalarla bağlı olaraq, sənədlərdə gömrük orqanlarının qeydi öz əksini tapmalıdır;

26.1.3.3. daşımı/göndərilmə müqaviləsi, tələbnamə, yol vərəqəsi, daşımı/göndərilmə üzrə xidmət hizmetlərinin ödənilməsinə dair məlumatlar;

26.1.3.4. yüksək dair sənədlər – qaimələr, hesab-faktular, qablaşdırma vərəqələri, mal-nəqliyyat qaimələri (təcili mələkə, mövcud qanunvericiliyə uyğun olaraq, digər nəqliyyat sənədləri);

26.1.3.5. Sığortalının (sürücünün) hadisənin başvermə şəraitləri barədə izahatı;

26.1.3.6. hadisənin başvermə faktını və təqsirli şəxsləri təsdiqləyən səlahiyyətli orqanlar tərəfindən təsdiqləşdirilmiş sənədlər:

a) hadisənin sxemi, iştirakçılar barədə məlumatlar, inzibati iş üzrə qərar (yol-nəqliyyat hadisəsi zamanı);

b) yanğın barədə akt, yanğının səbəbi barədə rəy (ekspert arayışı), cinayət işinin qaldırılması (yaxud işin qaldırılmasından imtina) barədə qərar (yanğın zamanı);

c) gömrük yoxlaması barədə akt, inzibati iş üzrə qərar (itki, yükün beynəlxalq daşımı zamanı korlanması);

c) hüquq-mühafizə orqanlarına məlumatın təsdiqlənməsi, cinayət işinin qaldırılması (işin qaldırılmasından imtina) barədə qərar;

26.1.3.7. bu Qaydaların 26.1.3.1., 26.1.3.2., 26.1.3.5 və 26.1.3.6-cı bəndlərində göstərilən sənədlər təqdimləndə, lakin sənədlərin orijinallarının təqdim edilməsi qeyri-mümkün olduğu hallarda onların tələb etməsi qaydada təsdiqlənmiş surətləri təqdim olunmalıdır.

26.1.3.8. bu Qaydaların 26.1.3.6-cı bəndində göstərilən sənədlər onların Sığortalı tərəfindən qəbul edildiyi gündən etibarən 5 (beş) gündən gec olmayıaraq, Sığortaçıya təqdim olunmalıdır;

26.1.4. Sığortaçının mülahizəsinə əsasən, sığorta ödənişinin verilməsi haqqında qərar qəbul etmək üçün tələb olunan digər sənədlər.

Maddə 27. Sığorta ödənişinin həyata keçirilməsi qaydası və şərtləri

27.1. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası bu Qaydalara əsasən təqdim olunan Sığorta müqaviləsi ilə müəyyən edilir.

27.2. Hazırkı Qaydalar əsasında sığorta ödənişinə sənəddi şəkildə təsdiq olunmuş aşağıdakı zərərlər təqdim olunur:

27.2.1. “daşımıaya/göndərilməyə qəbul olunmuş yükün itməsinə, məhv olmasına, yaxud korlanmasına səlahiyyətli şəxs qarşısında mülki məsuliyyət” riskinə görə zərərin ödənilməsi ilə əlaqədar olaraq:

a) yüksək dəyərinin (yükün tam məhv olduğu, yaxud itməsi hallarında), yaxud da onun dəyərinin aşağı salındığı məbləğin (yükün korlanması zamanı) ölçüsündə. Yükün dəyəri yüksək nəqliyyat qaiməsi, habelə

yükün həqiqi dəyerini təsdiq edən sənədlərlə (saticının ödənişə dair hesab və hesab-faktura (qaimə), spesifikasiya, malın dəyerinin ödənilməsinə dair ödəniş tapşırıqları və s.) müəyyən olunur.

b) korlanmış yükün bərpası ilə bağlı təmir işləri aparıldığı hallarda – hazırkı Qaydaların 8.4.9-cu bəndində göstərilən xərclər istisna edilməklə bərpə xərcləri həcmində;

27.2.2. “daşınan yük/konteyner vasitəsilə zərər vurulması nəticəsində üçüncü şəxslər qarşısında mülki məsuliyyət” riski üzrə zərərin ödənilməsi ilə əlaqədar olaraq:

a) üçüncü şəxslərin həyat və sağlamlığına zərər vurulması; Sığorta ödənişi məhkəmə qərarı əsasında sığorta məbləği həddində qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir.

b) üçüncü şəxslərin əmlakın məhv olması, korlanması; Sığorta ödənişi itirilmiş (korlanılmış) əmlakın həqiqi dəyerinə uyğun miqdarda həyata keçirilir. Üçüncü şəxslərin əmlakının həqiqi dəyeri saticının hesabında göstərilən qiymətdən, o olmadıqda isə, əmlakın yerləşdiyi yerdə oxşar mal üçün olan bazar qiymətindən çıxış edərək müəyyən olunur.

Korlanmış əmlakın bərpası üzrə təmir işləri aparıldığı hallarda – hazırkı Qaydaların 8.4.9-cu bəndində göstərilən xərclər istisna olunmaqla, bərpə xərcləri həcmində.

27.2.3. “Sığortalının qoşqunun/konteynerin sahibi qarşısında onun daşına zamanıitməsi, məhv olması, xaxud korlanması ilə bağlı mülki məsuliyyət” riski üzrə zərərin ödənilməsi ilə bağlı olaraq:

a) qoşqunun (yarımqoşqunun), konteynerinitməsi, xaxud məhv olduğu hallarda – sığorta müqaviləsi ilə müəyyən olunmuş sığorta məbləği daxilində. Qoşqunun, konteynerin dəyeri onun bazar qiyməti əsasında müəyyən olunur. Qoşqunun məhv olması anlayışı onun bərpası üzrə zəruri xərclər onun bazar qiymətinin 90%-ni ötdüyü zaman baş verən korlanma mənasını verir. Qoşqunun (yarımqoşqunun), konteynerin bazar qiyməti qoşqunun (yarımqoşqunun), konteynerin yerləşdiyi ərazidə oxşar mal üçün qoyulan bazar qiymətindən çıxış edərək müəyyən olunur.

b) qoşqu (yarımqoşqu), konteyner korlandığı hallarda onun bərpası üzrə xərclər kompensasiya olunur, o cümlədən:

- ehtiyat hissələrinin və materialların dəyerinə çəkilmiş xərclər;
- təmirin dəyeri (bərpə işlərinin aparılması) – hazırkı Qaydaların 8.4.9.-cu bəndində göstərilən xərclər istisna olunmaqla, bərpə xərcləri həcmində;
- qoşqu, konteyner avadanlığının daşınması, sökülməsi və quraşdırılması üzrə xərclər.

27.2.4. Sığortalının xərclərinin ödənilməsi ilə əlaqədar olaraq:

a) zərərlərin aşağı salınması məqsədilə sığorta hadisəsi baş verdiyi zaman çəkilən zəruri xərclər.

Bu cür xərclər, hətta müvafiq tədbirlər uğursuz olsa da və müqavilə üzrə digər zərərlərin ödənilməsi ilə onların müqavilə ilə müəyyən olunmuş sığorta məbləğini öte bilmələrindən asılı olmayaraq, ödənilir. Göstərilən xərclər Sığorta müqaviləsinə əsasən müəyyən olunmuş sığorta məbləğinin sığorta hadisəsi nəticəsində vurulan zərərin ölçüsünə mütənasib qaydada ödənilir.

Əgər Sığorta müqaviləsi ilə digər hallar nəzərdə tutulmazsa, Sığortaçının ödəməli olduğu zərərlərin azadılması məqsədilə çəkilən xərclər sığorta məbləğinin 10%-indən (on faizindən) çox olmamaq şərtiə əldənilir;

b) sığorta hadisəsi baş verdiyi zaman zərərlərin ödənilməsi məqsədilə Sığortalının çəkdiyi xərclərinin ödəniş üçün şəxslərin iddiaları (sığorta ödəmələri) tənzimləndikdən sonra həyata keçirilir.

27.3. Əgər Sığortalı yazılı razılıq əsasında və Sığortaçı ilə razılaşdırılmış ölçüdə (yazılı formada) təsdiq edilmiş zərərin əvəzini özü ödəmiş olarsa, bu zaman ödəniş Faydalanan şəxsin zərərin ödənilməsi üzrə tətbiq olunur. Sığortalı tərəfindən təmin edilməsi barədə tələb olunan qaydada rəsmiləşdirilmiş yazılı bildiriş, həmdə hazırkı Qaydaların 26-cı maddəsində sadalanan sənədlər onun tərəfindən təqdim olunduğu halda tətbiq olunur.

27.4. Sığortaçı Faydalanan şəxslə yazılı razılıq əsasında korlanmış əmlakın təmirini sığorta ödənişi tətbiq olunur. Təsdiq olunmuş təmirin həcmi sığorta məbləğini və ya müsəliyyət limitini ötmüş olarsa, bu zaman hər bir Faydalanan şəxs üçün ödəniş ona vurulan zərərin ölçüsünün təsdiq olunmuş təmirin həcmi və ya müsəliyyət limiti ilə müəyyən olunur.

27.5. Əgər zərər bir neçə Faydalanan şəxse vurulmuşsa və zərərin ümumi həcmi sığorta məbləğini və ya müsəliyyət limitini ötmüş olarsa, bu zaman hər bir Faydalanan şəxs üçün ödəniş ona vurulan zərərin ölçüsünün təsdiq olunmuş təmirin həcmi və ya müsəliyyət limiti ilə müəyyən olunur.

27.6. Sığorta müqaviləsində azadolma məbləği nəzərdə tutulduğu halda, sığorta ödənişi azadolma məbləği tətbiq olunur.

27.7. Sığorta ödənişinin verilməsi zamanı Sığortaçı sığorta ödənişi məbləğindən Sığortalının ona ödəməli olduğunu vüxti çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.

27.8. Qanunvericilikdə və bu Qaydalarla nəzərdə tutulan sığorta ödənişindən imtina halları istisna olunurla, Sığortaçı bu Qaydaların 30-cu maddəsində göstərilən sənədləri aldıdan sonra 30 iş günü ərzində

Siğorta aktını tərtib edir və razılışdırılması üçün bu sənədi Siğortalıya təqdim edir, yaxud da siğorta ödənişinin verilməsindən imtina olunduğu halda imtinanın səbəblərini əsaslandırmaqla Siğortalıya yazılı məlumat verir.

27.9. Siğortaçı aşağıdakı hallarda hazırlı Qaydaların 27.8-ci bəndində göstərilən müddəti uzatmaq hüququna malikdir:

a) siğorta hadisəsinin baş verməsindən irəli gələn zərərin miqdarının müəyyən olunması məqsədilə əlavə ekspertiza təyin olunduqda. Əlavə ekspertizanın aparılmasına dair xərclər onun təyin edilməsinə təşəbbüs göstərən tərəfin üzərinə düşür;

b) baş vermiş hadisə ilə bağlı sənədlərin təqdim olunması, başvermə şəraitlərinin aydınlaşdırılması, habelə zərərin miqdarının təyin olunması cinayət, yaxud mülki, ya da inzibati hüquqpozma barədə iş üzrə icraatın nəticələrindən asılıdır.

Hazırkı bənddə qeyd olunan vəziyyətlərlə əlaqədar olaraq, bu Qaydaların 27.8-ci bəndində göstərilən müddət əlavə ekspertizanın, yaxud da cinayət və ya mülki iş üzrə icraatın nəticələri Siğortaçıya təqdim olunduğu və məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi tarixdən etibarən hesablanır.

27.10. Siğorta ödənişinin verilməsi siğorta aktı həm Siğortaçı, həm də Siğortalı tərəfindən imzalandıqdan sonra 15 iş günü ərzində həyata keçirilir.

27.11. Qanunvericilikdə və ya bu Qaydalarda nəzərdə tutulmuş əsaslar aşkar olunduqda və ya əməkədəlikdə, Siğortaçı verilmiş siğorta ödənişinin geri qaytarılması tələbini irəli sürmək hüququna malikdir.

Maddə 28 . Siğorta ödənişinin verilməsindən imtinanın əsasları

28.1. Əgər Siğorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, aşağıdakı halların nəticəsində çıxan istənilən zərərlərin bu siğorta ilə əvəzi ödənilmir və siğorta ödənişinin verilməsindən imtina edilir:

28.1.1 bu Qaydaların 18.1 və 20.1-ci bəndlərinin tələblərinə əmək edilməməsi nəticəsində, o cümlədən əmək predmeti və (və ya) siğorta hadisəsi barəsində Siğortalının Siğortaçıya qəsdən yanlış məlumat verməsi əmək ilənində Siğortaçının siğorta riskini qiymətləndirmək, həmçinin siğorta hadisəsinin səbəblərini və (və ya) əmək zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq əmək mənafəfləri əhəmiyyətli dərəcədə pozulduqda ;

28.1.2. Siğortalının, müvafiq hallarda zərərçəkənin siğorta hadisəsinin baş verməsinə yönələn qəsdən əməkli horəkatı və ya hərəkətsizliyi, habelə siğorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət əmək dərəcəsi;

28.1.3. Siğorta müqaviləsi və ya qanunla hərbi risklərin siğortalanması nəzərdə tutulmadıqda hadisənin baş verəcək əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;

28.1.4. Siğortalının dəymiş zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımı və mümkün tədbirləri görmək iqtidarından olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman siğorta ödənişindən o əmək imtina edilə bilər ki, Siğortalı mümkün tədbirləri görmüş olsayıdı, zərərin miqdarı həmin həcmde əldənmiş olardı;

28.1.5. Siğortaçının siğorta hadisəsinin baş verəcək səbəblərini araşdırmasına Siğortalı tərəfindən əmək dərəcədə tərəfditməsi;

28.1.6. Siğortalının zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsən alması; zərər vuran şəxsin əvəzini qismən ödəmiş olduqda siğorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir;

28.1.7. baş vermiş hadisənin Siğorta müqaviləsinə görə siğorta hadisəsi hesab edilməməsi;

28.1.8. siğorta hadisəsinin siğorta haqqının tam və ya onun ilk hissəsinin ödənilməsi müddəti başa çəkən sonra baş verəcək halında siğorta haqqı ödənilməmiş olduqda;

28.1.9. siğorta hadisəsinin siğorta haqqının növbəti hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi əmək ilə başa çatdıqdan 15 gün sonra baş verəcək halında siğorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda;

Maddə 29. Siğortalının və Siğortaçının hüquqları və vəzifələri

29.1. Siğortalının hüquqları aşağıdakılardır:

29.1.1. Qanunvericiliyə uyğun olaraq, Siğortaçı haqqında məlumat əldə etmək;

29.1.2. siğorta hadisəsinin baş verəcək səbəblərinin araşdırılmasında iştirak etmək;

29.1.3. Siğortaçının siğorta ödənişini verməkdən imtina etməsi ilə bağlı qərarından şikayət etmək;

29.1.4. Qanunvericiliyə və hazırlı Qaydalara müvafiq şəkildə siğorta müqaviləsini vaxtından əvvəl xitam etməsi ilə tələb etmək.

29.1.5. Siğortalının vəzifələri aşağıdakılardır:

29.2.1. siğorta haqqını (haqlarını) vaxtında və tam həcmində ödəmək;

29.2.2. siğorta müqaviləsi bağlanan zaman ona məlum olan, siğorta riskinin qiymətləndirilməsi üçün əməkliyyət kəsb edən bütün vəziyyətlər, habelə siğorta obyekti ilə əlaqədar bağlanmış bütün siğorta

müqavilələri barədə Sığortaçıya məlumat vermək;

29.2.3. Sığortalıya sığorta hadisəsinin baş vermesinə getirib çıxara bilən hadisə barədə məlumat çatan kimi, bu zaman sığorta hadisəsi barədə hökmən əlavə yazılı xəbərdarlıq təqdim etməklə onun başvermə şəraitləri barədə bütün məlum informasiyanı göstərərək, istənilən mümkün üsulla Sığortaçıya həmin hadisənin baş verəsi barədə dərhal məlumat vermək.

29.2.4. Sığorta hadisəsi baş verdiyi zaman mümkün zərərlərin qarşısının alınması və (yaxud) azaldılması üzrə məqbul və mümkün tədbirlər görmək.

29.2.5. Sığortaçının üçüncü şəxslərə zərər vurulmasına səbəb olmuş hadisənin araşdırılması prosesi barədə müntəzəm surətdə məlumatlandırmaq;

29.2.6. Sığortaçının ilkin yazılı razılığı olmadan Faydalanan şəxs tərəfindən irəli sürülen tələblərin tənzimlənməsi ilə bağlı öz üzərinə bu və ya digər öhdəliklər götürməmək;

29.2.7. Sığortaçının vurulmuş zərərin kompensasiya olunması barədə irəli sürülen bütün tələb və iddialar, Faydalanan şəxs tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi barədə dərhal məlumatlandırmaq;

29.2.8. baş vermiş sığorta hadisəsi nəticəsində Faydalanan şəxsə dəymış ziyanın ödənilməsi üzrə məhkəmə qərarının çıxarılması ilə bağlı dərhal Sığortaçının məlumatlandırmaq (sənədin əşlini sonradan məndərmək şərtiə telefon, faks, elektron poçt vasitəsilə);

29.2.9. sığorta ödənişi barədə yazılı ərizəni, sığorta hadisəsinin baş verəsini və dəymış zərərin miqdarını təqdim edən bütün zəruri sənədləri (hazırkı Qaydaların 26-cı maddəsi) Sığortaçıya təqdim etmək;

29.2.10. sığorta hadisəsi baş verdiyi zaman Sığortalının digər sığorta şirkətləri ilə daşıyıcının/ekspeditorun məluki məsuliyyətinin sığortaalanması üzrə bağladığı bütün qüvvədə olan müqavilələr barədə Sığortaçıya yazılı məlumat vermək;

29.2.11. sığorta müqaviləsinə əlavə olunan təlimatlara, habelə Sığortaçının digər yazılı göstərişlərinə əməl etmək.

29.3. Sığortaçının aşağıdakı hüquqları var:

29.3.1. sığortaya qəbul olunan risk barədə Sığortalı tərəfindən təqdim edilmiş məlumatı yoxlamaq;

29.3.2. əgər müqavilə bağlandıqdan sonra Sığortalının Sığortaçıya sığorta hadisəsinin baş verəsini tənzimləmə və mümkün zərərlərin ölçüsünün müəyyən olunması üçün mühüm əhəmiyyət kəsb etmiş ona məlumatlı olan şəraitlər barədə bili-bilə yalan məlumatlar verdiyi müəyyən olunduğu təqdirdə bağlanmış sığorta müqaviləsinin qanunvericiliklə müəyyən olunmuş qaydada qüvvədən düşmüş hesab olunduğunu tələb etmək.

29.3.3. sığorta müqaviləsinə xitam verilməsini və Sığortalı tərəfindən sığorta haqlarının, o cümlədən əlavə əgər haqqının ödənilməsi üzrə öhdəliklərin icra olunmaması, yaxud da lazıminca icra olunmaması hallarında xitam verilməsi səbəbindən yaranan zərərlərin ödənilməsini tələb etmək;

29.3.4. sığorta hadisəsinin səbəblərini və baş verəs şəraitlərini müstəqil surətdə aydınlaşdırmaq;

29.3.5. korlanmış əmlakın müayinəsində iştirak etmək;

29.3.6. vurulmuş ziyanın ödənilməsi ilə bağlı məsələlərdə Sığortalı adından və onun tapşırığı ilə çıxış etmək.

29.3.7. Sığortalının tapşırığı ilə öz üzərinə Sığortalı adından məhkəmə orqanlarında işlərin aparılmasında iştirak etmək, habelə Faydalanan şəxs tərəfindən irəli sürülen iddia tələbləri ilə bağlı bəyanatlar vermək (lakin Sığortaçının bu hərəkətləri onun tərəfindən özünün sığorta ödənişini həyata keçirmək öhdəliyinin tanınması kimi qeyymətləndirilə bilməz);

29.3.8. qanunla müəyyən olunmuş qaydada Sığortalıya qarşı irəli sürülen tələblərin ölçüsünü təkzib etmək;

29.3.9. olmadığı təqdirdə sığorta hadisəsinin baş verəs faktının müəyyən olunmasını və vurulmuş ziyanın miqdarının təyin edilməsini qeyri-mümkün edən konkret şəraitlər nəzərə alınmaqla, kommersiya sırrı əməkdaşlıqlar da daxil olmaqla Sığortalıdan əlavə məlumat və informasiya tələb etmək;

29.3.10. Sığortalı tərəfindən hazırkı sığorta qaydaları və sığorta müqaviləsinin şərtləri pozulduğu hallarda əgər sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi;

29.3.11. Qanunvericiliklə nəzərdə tutulan digər hərəkətləri yerinə yetirmək.

29.4. Sığortaçının vəzifələri aşağıdakılardır:

29.4.1. sığorta müqaviləsi bağlanan zaman Sığortalını hazırlı Qaydalarla və avtomobilə yük daşıyıcının/ekspeditorun məluki məsuliyyət sığortası müqaviləsinin şərtləri ilə tanış etmək;

29.4.2. hazırkı Qaydaların 27.8-ci bəndində müəyyən olunmuş müddətdə sığorta hadisəsinin sığorta hadisəsi kimi təsdiqlənməsi, yaxud təsdiqlənməməsi barədə qərar qəbul etmək.

29.4.3. sığorta hadisəsi üzrə zərər faktı, səbəbləri və miqdarı barədə məsələlərin tənzimlənməsi üçün əgər zəruri sənədlər Sığortalı və Faydalanan şəxs tərəfindən təqdim olunduqdan sonra sığorta aktı tərtib etmək (hazırkı Qaydaların 27.10-cu bəndində müəyyən olunmuş müddətdə sığorta ödənişini həyata keçirmək);

29.4.4. Sığortalının əmlak vəziyyəti, sığorta obyektinin vəziyyəti, şərtləri və xüsusiyyətləri barədə mənsubiyyətləri, habelə qanunvericilik aktları ilə ziiddiyət təşkil etmədiyi təqdirdə, sığorta müqaviləsinin

bağlanması ilə əlaqədar olaraq bildirilən digər məxfi məlumatı açıqlamamaq.

29.5. Sığortalı və Sığortaçı biri-biri ilə münasibətdə həm də qanunvericiliyin və bu Qaydaların müddəalarından irəli gələn digər hüquq və vəzifələrə malik ola bilərlər.

Maddə 30. Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti

Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 31. Mübahisələrin həlli qaydası

Bu Qaydalar əsasında bağlanmış sığorta müqaviləsindən irəli gələn mübahisələr Sığortaçı ilə Sığortalı arasında damışqlar yolu ilə, tərəflər razılığı gələ bilmədikdə isə qanunvericiliklə müəyyən edilmiş qaydada həll edilir.

Maddə 32. Avtomobilə yük daşıyıcısının məsuliyyətinin siğortalanmasının əlavə şərtləri

32.1. Daşıyıcı qismində çıxış edən Sığortalının mülki məsuliyyət riskinin siğortalanması daşıma fəaliyyətinin həyata keçirilməsinə lisenziya olduğu şərtlər daxilində həyata keçirilən daşimalara şamil edilir (əgər lisenziyalasdırma tələbi mövcud qanunvericiliklə müəyyən olunmuşsa).

32.2. Barələrində sığorta müqaviləsinin bağlandığı nəqliyyat vasitələrinin tərkibinin kəmiyyət və (yaxud) təciliyyət etibarilə dəyişdirilməsi məqsədilə Sığortalı nəqliyyat vasitələrinin yeni siyahısını əlavə etməklə Sığortaçıya yazılı şəkildə məlumat verir. Göstərilən dəyişikliklər Əlavə razılışma rəsmiləşdirmək yolu ilə sığorta müqaviləsi Tərəflərinin razılığı əsasında həyata keçirilir və bu zaman Sığortaçı sığorta haqqının yenidən hesablanmasıni aparmaq hüququna malikdir.

Maddə 33. Ekspeditorun məsuliyyətinin siğortalanmasının əlavə şərtləri

33.1. Ekspeditor qismində çıxış edən Sığortalının fəaliyyətinə yükün daşınması ilə bağlı xidmətlərin təşkil olunması və (yaxud) yerinə yetirilməsi daxildir. Sığortalının, barəsində sığorta həyata keçirilən fəaliyyəti sığorta müqaviləsində (sığorta şəhadətnaməsində) göstərilir. Bu zaman mal-nəqliyyat qaiməsində ekspeditor qismində Sığortalı, daşıyıcı qismində isə Sığortalının daşıyıcı-kontragenti göstərilməlidir.

Sığorta nəqliyyatla göndərmə müqaviləsi üzrə cəlb olunmuş, daşıma fəaliyyətini həyata keçirməyə dair hərəkətiyi olan Sığortalı və (yaxud) daşıyıcılar tərəfindən həyata keçirilən daşimalara şamil olunur (əgər lisenziyalasdırma tələbi qanunvericiliklə müəyyən olunmuşsa). Yuxarıda göstərilən lisenziya dayandırıldığı, geri götürüldüyü və ya qüvvədə olma müddəti başa çatlığı zaman ekspeditor qismində çıxış edən Sığortalının məsuliyyət siğortası lisenziyanın dayandırıldığı, geri götürüldüyü və ya qüvvədə olma müddəti başa çatlığı andan həyata keçirilən daşimalara şamil edilmir.

33.2. Hazırkı Qaydalara əsasən, Sığortalının aşağıdakılardan vasitəsilə həyata keçirilən nəqliyyat-ekspeditor xidmətləri ilə bağlı mülki məsuliyyət riskinin siğortalanması nəzərdə tutula bilər:

- əlavə nəqliyyat-ekspeditor xidmətlərinin göstərilməsi yolu ilə;
- öz, yaxud icarəyə verilmiş nəqliyyat vasitəleri ilə (hazırkı Qaydaların 2.3-cü bəndinə müvafiq olaraq);

c) Sığortalının daşıyıcılarını-kontragentlərini cəlb etməklə; "Sığortalı tərəfindən barələrində siğortanın həyata keçirildiyi daşıyıcılar qismində cəlb olunan nəqliyyat təşkilatlarının siyahısı" Əlavəsi tərtib olunduğu zaman Sığortalı daşıyıcının adını, hüquqi ünvanını, əlaqə telefonunu, faksını və sığorta şirkətinin adını göstərməklə (əgər qəbul oluna biləndirsə) daşıyıcıda qüvvədə olan mülki məsuliyyət siğortası barədə hər hansı bir müqavilənin olması ilə bağlı məlumatları göstərməlidir.

ç) subekspeditorları cəlb etməklə; "Sığortalı tərəfindən barələrində siğortanın həyata keçirildiyi daşıyıcılar qismində cəlb olunan nəqliyyat təşkilatlarının siyahısı" Əlavəsi tərtib olunduğu zaman, Sığortalı subekspeditorun adını, hüquqi ünvanını, əlaqə telefonunu, faksını və sığorta şirkətinin adını göstərməklə (əgər qəbul oluna biləndirsə) subekspeditorda qüvvədə olan mülki məsuliyyət siğortası barədə hər hansı bir müqavilənin olması ilə bağlı məlumatları göstərməlidir.

d) konkret, o cümlədən nümunəvi nəqliyyat-ekspeditor müqavilələrinin şərtləri əsasında; Bu halda Sığortalı sığorta haqqında ərizəyə nəqliyyat-ekspeditor müqavilələrinin (öz sifarişçiləri ilə) və daşıma müqavilələrinin (daşıyıcılarla) möhürlə təsdiqlənmiş nümunəvi formalarını əlavə etməlidir.

Ekspeditor fəaliyyətinin siğortalanmasının həyata keçirilməsi zamanı istifadə olunan yuxarıda göstərilən müqavilə formaları Sığortaçı tərəfindən imzalanır. Sığortalı və Sığortaçı tərəfindən imzalanmış nümunəvi nəqliyyat-ekspeditor müqaviləsi formaları sığorta müqaviləsinin ayrılmaz hissəsi olurlar.

33.3. Hazırkı Qaydaların 33.2-ci bəndinə uyğun olaraq, Sığortalının öhdəlikləri üçüncü şəxslər tərəfindən icra olunduğu zaman Sığortalı cəlb olunmuş üçüncü şəxsləri Sığorta müqaviləsinin şərtləri ilə tanış etməlidir.

33.4. Barələrində siğortanın həyata keçirildiyi (hazırkı Qaydaların 33.2-ci bəndi) nəqliyyat vasitələrinin tərkibində kəmiyyət və (yaxud) keyfiyyət etibarilə, habelə cəlb olunan daşıyıcıların və subekspeditorların siyahısında dəyişikliklər baş verdiyi halda, Sığortalı nəqliyyat vasitələrinin, daşıyıcıların və subekspeditorların yeni siyahısını əlavə etməklə Sığortaçıya yazılı şəkildə məlumat verir. Göstərilən dəyişikliklər Əlavə razılaşma tərtib etmək yolu ilə Sığorta müqaviləsi üzrə tərəflərin razılığı əsasında həyata keçirilir və bu zaman Sığortaçı siğorta haqqının yenidən hesablanması aparmaq hüququna malikdir.

AVTOMOBILLƏ YÜK DAŞIYICILARININ, EKSPEDİTORLARIN MÜLKİ MƏSULİYYƏTİNİN SIĞORTALANMASI ÜZRƏ TARİF DƏRƏCƏLƏRİNİN HESABLANMASI VƏ İQTİSADI ƏSASLANDIRILMASI

Bu Qaydalara müvafiq olaraq, bu siğorta növü üzrə aşağıdakı risklər bəyan olunur və siğorta təminatı ilə əhatə olunurlar:

- daşımaya/göndərilməyə qəbul edilmiş yükünitməsinə, məhv olmasına, yaxud korlanmasına görə səlahiyyətli şəxs qarşısında mülki məsuliyyət;
- daşınan yük/konteynerlə zərər vurulması nəticəsində üçüncü şəxslər qarşısında məsuliyyət;
- daşima prosesi zamanı qoşqunun/konteynerinitməsi, məhv olması, yaxud korlanması nəticəsində Siğortalının onun sahibi qarşısında mülki məsuliyyəti;
- Siğortalının xərcləri.

Siğorta müqaviləsində bu risklərdən biri və ya bir neçəsi rast gələ bilər.

Bu siğorta növü üzrə tarif dərəcələri məlum metodika əsasında hesablanır.

Hesabat üçün məlum düsturlara daxil olan kəmiyyətlərin aşağıdakı qiymətləri götürülmüşdür:

- gözlənilən müqavilələrin sayı $n = 15$;
- bir müqavilə üzrə orta siğorta məbləği $S = 250\ 000$ man ;
- orta siğorta ödənişi $S_0 = 40\ 000$ man ;
- siğorta hadisəsinin baş vermə ehtimalı $q = 0,0052$;
- $\gamma = 0,90$ və $\alpha(\gamma) = 1,3$.

Netto-dərəcənin əsas hissəsi üçün:

$$T_{\text{net}} = 100 \times 40\ 000 \times 0,0052 / 250\ 000 = 0,08 \text{ man} ;$$

Risk üstəliyi isə:

$$Tr = 1,2 \cdot 0,08 \cdot 1,3 \cdot \sqrt{\frac{1 - 0,0052}{15 \cdot 0,0052}} = 0,45 \text{ man olar.}$$

Ümumi netto-dərəcə:

$$T_n = T_{\text{net}} + Tr = 0,08 + 0,45 = 0,53 \text{ man təşkil edər.}$$

Tarif dərəcəsinin strukturu: 70% -netto-dərəcə, 29% - işlərin aparılması xərci, 1% - mənfəət.

Brutto-dərəcə üçün məlum $T_b = T_n / (1 - f)$ düsturundan (f – yüklenmə və burada $f = 30\%$) istifadə etməklə $T_b = 0,76$ man alırıq.

Siğortaçı müəyyən maliyyə nəticələri və bazar münasibətləri mülahizələrini əsas tutaraq tarif dərəcələrini və brutto-dərəcənin strukturuna daxil olan yüklenmə faizini, o cümlədən yüklenməni təşkil edən komponentlərin faizini fərqli müəyyən edə bilər.